

İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətləri



(Əvvəli ötən sayımızda)

Daha bir mühüm məqam. Siyasi yönümlü vətəndaş cəmiyyətin formalaşması sivil mübarizə metodlarına üstünlük verir, nəinki inqilablara. Həm də nəzər almaq lazımdır ki, bu zaman cəmiyyətin daxilində ümumi inkişafə təkan verən fikir müxtəlifliyi mühiti formalaşsa da, barışmaz qütbələr yaranır. Siyasişən qruplar ümumi mənafelər naminə anlaşmaya nail ola bilirlər, qarşılıqlı qisaslılıq hissi yaşayınur.

Vətəndaş cəmiyyəti institutlarında siyasi yönümlü ictimai birləşmənin olması hakimiyət uğrunda mübarizə aparan partiyaların yaratdığı gərgin atmosfer şəraitində də olduqca vacibdir. Siyasi partiyalar bir çox hallarda həqiqətin etrafını inkar ediyi məqamda ictimai birləşmələr bunun qarşısını ala bilirlər. Onlar bir növ cəmiyyətdə bir-birinə əks olan fikirlər burulğanında obyektivliyin harada və kimdə olduğunun tapılmasına yardımçı olurlar. Cəmiyyətdə düzgün və adekvat yaratmağa çalışırlar.

Demokratik dəyərlərin kifayət qədər inkişaf etdiyi ABŞ və Qərbi ölkələrində həm iqtidarin, həm də hakimiyətə can atan partiyaların siyasi proseslərin nəbzini tutmaq üçün istinad etdiyi etibarlı mənbələr arasında istimai birləşmələr hesabatları, proqnozları, təhliləri mühüm yer tutur. Biz belə təşkilatlara istinadları hətta beynəlxalq siyasetdə də müshahidə edirik.

Bütün bunlar respublikamızda siyasi istiqamətli ictimai birləşmənin fəaliyyətinə normal yanaşmasını və onların formalaşma prosesinə dəstək verilməsinə diktə edir. Çünkü bu, milli mənafelərimizin və milli maraqlarımızın qorunmasına dəstək və qayğı olardı.

Yəşadığımız mürəkkəb dün-

yada mövcud olan bütün vətəndaş cəmiyyətlərinin fəlsəfəsini yazmaq çətindir. Hələ 170 il öncə məşhur fransız sosioloq Aleksis de Tokvil "Amerikada demokratiya" kitabında yazardı: "Amerikalılar yaşı fərqliyən və vəziyyətlərdən asılı olmayaraq bayramları təşkil etmək, məktəblər yaratmaq, məməmanxanalar, yeməkxanalar və kilsələr tikmək, kitab yamaq, misionerləri dönyanın başqa ölkələrinə göndərmək üçün müxtəlif ittifaqlarda birləşirlər". Bəli, cəmiyyət və dövlət naminə hansısa faydalı işin görülməsi üçün mütləq əməkdaşlıq lazımdır. İnsanlar öz güclərini təkər praktik məqsədlər - ərzəq məhsulları istehsal etmək, mal mübadiləsi aparmaq, yeni texnologiyalar yaratmaq üçün birləşdirmir. Hətta dostluq və ünsiyyət qurmaq üçün da birləşmək tələbatı duyulur. Bizim başqaları ilə birləşməyimiz nəticəsində əməkələr təşkilat vətəndaş cəmiyyəti adlandıırlar. Bu cür birləşmələr zaman-zaman ailə, məktəb, klub, kommersiya təşkilatları formasında mümkün olub. Əsas məqsəd ictimai fayda əldə etməyə yönəlib.

Vətəndaş cəmiyyətinin insanların spontan birləşməsinin məhsulu kimi baxmaq olar. Geniş anlamda isə vətəndaş cəmiyyətinin insanların təbii və müqavilə əsasında birləşmələri nəticəsində yaranan birləşmələrin məcmus kimi xarakterizə etmək olar. Dövlətin ahata etdiyi bütün sahələrdə əsas həlledici rolü sahibkarlar və qeyri-hökumət təşkilatlarında (QHT) fəaliyyət göstərən vətəndaşlar oynayır. Beləliklə, vətəndaş cəmiyyətin formalaşması və inkişaf üçün illi növbədə fərdlərin birliyi gərəkdir. Bu birliyin ən rasionallı forması QHT-lərdir. QHT-lər qarşılara ümumi siyavənlilik naminə çalışmaq məqsədini qoyan ayrı-ayrı şəxslərin

birliyidir. Müstəqillik əldə etmiş ölkəmizdə vətəndaş cəmiyyətinin formallaşması və inkişafında QHT-lərin xüsusi çəkisi vardır.

Vətəndaş cəmiyyəti və əlaqəməsələri

Fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimlinin fikrincə, ölkəmizdə siyasi partiyaların ictimai fikirə təsir mexanizmləri və imkanları zəiflədikcə vətəndaşların baş verən prosesləri özərinin təhlil edərək adekvat nəticələr çıxarması yaranmış situasiyada alternativ axtarışlarının nəticəsi kimi meydana çıxır. Amma bütün hallarda insanlar öz düşüncələrini başqalarının da təsdiq etməsini istəyirlər və bu təbii ehtiyac onların qərarlarının qətilşəməsində həlledici rolu oynaya bilir.

Kütləvi informasiya vasitələri hələ də özü haqqında formalasmış "hakimiyətin danışan dil" döñüşəsini darmadağın edə bilmədiyindən gərkli etibar sahibi deyil. Ona görə də, onun nəyəsi təsdiq və ya inkar etməsi müstəqil təsərifin fikri kimi qəbul edilmir. Belə bir dönmədə müstəqillik döñürüün məhsulu olan, fəal vətəndaşların toplaşlığı ictimai birləşmənin - daha doğrusu, qeyri-hökumət təşkilatlarının çəkisi və rolu artmış olur. Dövlət müstəqilliyyinin əldə edilməsi ilə yalnız onu öz yanında görən insanlar QHT-lərə güvənməddir. Siyasi təşkilatların cəmiyyəti cana doydurduğu bir vaxtda köməyə ehtiyacı olanlara azıxəl tətmaqla çalışan vətəndaş cəmiyyətinin bu institutları ictimai fikrin inam bəslidiyi çevrələrdir.

Əgər fikir versək gərərik ki, yeni müstəqillik əldə etmiş ölkələrdə cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz QHT sektorundan başlayır. Qərbdə də, təbii ki, bizim cəmiyyətlər üçün yeni yaranan, hələ "çirkabka bulşamamış", mahiyyətsə də vəzifəsi ictimai mənafələri müdafiə etmək olan bu qurumların fəaliyyətini və gücünü qiymətləndirirlər. Lakin cəmiyyətin inamı və rəğbatı sonsuz deyil. Ona görə QHT-lər də cəmiyyətin bu etibarından sui-istifadə edərək özünü nüfuzdan salmamalıdır.

Təessüf ki, son vaxtlar vətəndaş cəmiyyətinin klassik məzmun-mahiyyətini dərk edə bilməyən bəziləri bu sahəyə eybəcərləklər gətirməkdədir. Məsələ burasındadır ki, bu sfera nə qədər qanunların gücü ilə tənzimlənsə də, bir o qədər də yazılmış qanunlara nizama salınır. Deməli, burada mənəvi, əlaqə kateqoriyalar kifayət qədər vətəndaş cəmiyyətlərindən qədər etməlidirlər, bu onların həyat-

dir.

Vətəndaş cəmiyyətinin istər daxilində, isterse də onun cəmiyyətlə münasibətlərini tənzimləyən əsas vasitələrindən biri əlaqə-mənəvi mədəniyyətdir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin aparıcı şəhərlərin özüleri kifayət qədər əlaqəli, milli-mənəvi dəyərlərə bağlı şəxslər olmalıdır.

Əmənovi cəmiyyətlərdə əlaqə-mənəvi mədəniyyətin formallaşması, mənəvi tərtibə funksiyasını dən irə edir, əmənovi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əlaqə yerinə yetirir.

Qeyd etmək lazımdır ki, son dövrlerin diqqət mərkəzində olan və həssas münasibətlərə əhatələnən vətəndaş cəmiyyətlərinin özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalasılır: vətəndaş cəmiyyətlərini təşkil edən fəal insanların özürinin davranışları məcmususundan və onu izleyən vətəndaşlarla münasibətlərinə cəminəndən. Sistemindən birinci tərəf tələb edir ki, şəxs özü əlaqəli olmalıdır. Bu da başa düşülür. Çünkü cəmiyyətin qayğıları ilə maşğul olan və fəaliyyət sahəsi də təmənnəsiz xidmətə səyəkənən insan başqa cür ola də bilməz. Ona görə, bu fəaliyyət sahəsi principcə özü yüksək əlaqə, mədəniyyətin tələb edir və bunlarla həməhəng fəaliyyətlə vəhdətdədir.

İnsanlar çalışdıqları sahələrdəki fəaliyyətləri ilə özüri üçün cəmiyyətdə bir obraz formalasılmalıdır. Çox maraqlıdır ki, son dövrər köbəlek kimi aranın şou-biznesi, mənəvi, müğənnilər haqda heç də yaxşı olmayan ictimai fikir formalasılmalıdır. Müğənni olmaq istəyirsinə, "səsin olması vacib deyil", "həyat yoldaşından boşanmalı", "qısa geyimlə", "dedi-qodulara qoşulmalı" və "sponsor tapmalısan" fikirləri həqiqi sənətkarları da hörmətdən salır. QHT liderləri bax bu cür ictimai qanadından qorxmaları və ona rəvac verəcək hərəkətlərdən uzaq olmalıdır. Əks halda onlar cəmiyyətə təsir güclərini, mexanizmlərini itirmiş olarlar.

Sistemin ikinci tərəfina, yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə gəldikdə isə burada düzgünlik, sözə bütövülük, ədalətlilik asas dəyər olmalıdır. Vətəndaş cəmiyyətinin liderləri "almadıdan" deyil, "verməkdən" həzz almağı bacarmalıdır. Onlar cəmiyyətə dərhal qayğı olardı, bu onların həyat-

meyarı olmalıdır. Nəinki gör-dükələri işin müqabilində daha çox maddi gəlirlər əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrələr əzəmət bu tendensiyi ilə qarşılıraq. İmkan vermek olmaz ki, QHT sektorun "qovulmuşular" at oynadığı, dəyərlərin alınması dəzəldənlərin oylagına çevrilsin.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti institutlarının faaliyyətinə obyekтив qiymət verilməsi üçün cəmiyyətin özüni də əlaqə-mənəvi səviyyəsi yeterli səviyyədə olmalıdır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara eməl olunmasının mədəniyyət olduğunu dərk olunmur. Bu zaman vətəndaş cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Cəmaat ancaq qadağın principi ilə yaşayanda vəhşiləşmə, mütişəmə, şəxsiyyətsizləşmə baş verir. Bu zamanın səyliyik, qanunları pozmaq qəhrəmanlıq, əlaqə, mənəviyyat işi geridə qalmaq kimi qiymətləndirilir. Bir sözə, əhalinin keyfiyyəti aşağı düşür. Vətəndaş cəmiyyəti institutları cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər olmalı, bilavasitə daimi olaraq özünü tek-milləşdirməli, əlaqə-mənəvi dəyərlərə bağlılığını artırmalıdır. Aparılan maarifləndirmə işlərinin asas hədəfi də buna yönəldilidir. Ona görə də ilk növbədə əzələrinin davranışları sistemi yüksək əlaqə normaları çərçivəsində olmalıdır. Çünkü hələ vaxtilə dahi sərkərdə Napoleon deyirdi ki, "ən yaxşı əmr şaxsi nümunədir. Ona görə də vətəndaş cəmiyyəti institutlarının cəmiyyətə dediklərini öz əməlləri təsdiq etməli, bunlar arasında zərrə qədər də olsa fərq olmamalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardım ilə həyata keçirilən layihələrin də əsas qayısını cəmiyyətin və qeyri-hökumət təşkilatlarının faaliyyətinin əlaqə qaydalarına uyğunlaşdırılması təşkil etməlidir. Yəni elə layihələr həyata keçirmək lazımdır ki, insanlar qanunların tələb etdiyi qadağın principi ilə deyil, əlaqə normallarının verdiliyi icazə sistemi ilə münasibətlərinə təzimləsinələr.

CƏVID

**Yazı KİV-in İnkişafına
Dövlət Dəstəyi Fonduñun maliyyə dəstəyi ilə həyata keçirilən "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" layihəsi çərçivəsində dərc olunur**